



[**Doktor zdi: Arazn imal mntqlri randan ayrlama Qaqazn hmin 17 hrinin halisi v elitas randan ayrlama raz deyildi**](#)

Tbriz Universitetinin Hqqu v Sosial Elmlr nstitutunun rhbri deyib: "Azrbaycan Respublikasnda mvcud olan tarixi v qdim srlr diqqet etmkl o mntq mxtlif dvrld rann mdniyyet v sivilizasiyasnn bir . "hissi olmudur

AranNews Tbriz Universitetinin hriyar toplant salonunda "19 Yanvar: zminlr, reallqlar v prespektivlr" konfransnda sz alan Hqqu v Sosial Elmlr nstitutunun rhbri deyib: "Azrbaycan Respublikasnda mvcud olan tarixi v qdim srlr diqqet etmkl o mntq mxtlif . "dvrld rann mdniyyet v sivilizasiyasnn bir hisssi olmudur

Doktor zdi lav edib: "slam dvrnd d o mntqd ran, slam v ilik mdniyytin malik bir sra silsill formalamdr. Hminin o mntq tn bir ne srd fars dbiyat v erinin yarand yer olmudur. Nizami Gncvi, Xaqani irvani kimi byk airlr onun nmunlrindndir. Nizaminin farsca erlri azri dilin

"!trcm edilmidir v bzi mntqlrd bu trcm sil nsx kimi tqdim edilmidir nstitutun rhbri tn bir ne srd Azrbaycan v rann gcl mdni, tarixi v dini ballqlarna da iar edrk deyib: "Arazn imal hissinin mntqlri randan ayrlama Qaqazn hmin 17 hrinin halisi v elitas . "randan ayrlama raz deyildi

Azrbaycanda ar hkumti dvrn iar edn doktor zdi vurulayb: "Hmin dvrd ruslar bu mntqnin fars dili v lifbasn, slam v i mdniyytini, dinini mhv etmy, yaxud n azndan mhdudladrmaa tla . "edirdil

Tbriz Universitetinin professoru xnn davamnda deyib: "1917-ci ild kommunist inqilab ba tutduqdan sonra 1920-ci ild bu mntqd sosialist respublikalar hakim oldu. Hmin dvrd bu mntqnin ranla btn laqlri ksildi, xalqn dini mrasimlrinin qars alnd, bir ox ruhanirl mhv edildi, mscidlri dadld, ya da baqa mrkzlr evirdi. Kommunistlr dvrnd hm dini, hm d fars . "lifbasn mhv etdir

Doktor zdi kinci Dnya Mharbsi zaman ba vern hadislr d toxunaraq deyib: "kinci Dnya Mharibsind mttfiqlr, o cmldn Qrmz Ordu trfindn rann ial edilmsi hadissind Azrbaycan Sosialist Respublikasnn Kommunist Partiyasnn bir grunu Tbriz daxil oldu. Onlar kommunist partiyasnn zv olan Mirz brahimovun rhbrlik etdiyi "Vtn yolunda" adl qzet ap etmy baladlar. Bu qzetdn istifad etmkl onlar kommunizm v separatlq mfkursini ran Azrbaycan halisi arasında yaymaa, Byk Pyotrun isti sulara xmaq haqqnda vsiyytini icra etmy v kommunist ideologiyasn randa genilndirmey chd gstrirdil. Bel demk olar ki, mntqd . "mvcud olan ran v slam kemiini saxtaladrmaq v thrif etmk bu qzeten sas vzifsi idi

Doktor zdi xn bel davam edib: "randa slam nqilab qlb aldqqdan sonra 79-82-ci illrd soluluq v kommunist qayli qruplar Vtn yolunda qzetenin yolunu yenidn brpa etmk niyytind idilr. Ancaq 82-83-c illrdn sonra slam Respublikas hkumtinin mhkmnlmsi il bu qruplarn faliyyeti . "dayand

Tbriz Universitetinin professoru Azrbaycan Respublikasnda mvcud mxtlif baxlara iar edrk deyib: "Bir bax slami ranla dini, mdni, ictimai v siyasi ballqlarn trfdardr. ox tssf ki, bu baxa . qar diqqetsizlik v sxdrma hkm srr

kinci bax Mirz brahimovun yoludur. Kommunizmin mhv olmasna baxmayaraq bu bax masir dvrmdz digr formalarda rann milli vhdti leyhin hrktlr edir. GzIntimiz budur ki, cnab . ihmam liyev bel hrkt v faliyytlrin qarsn alsn nc bax is pantrklr addir v bu baxn Mirz brahimov yolu il ortaql vardr. Ancaq o Trkiy . "yanamasnn trfdardr

Qeyd edk ki, doktor zdi xnn balancnda hal-hazrda Azrbaycan Respublikas adlanan mntqnin mdni v kimlik msllri haqqnda syldiklindrnd sui-znn v bdgmanlq yaranmamas n vurulamdr ki, ran slam Respublikas 1991-ci ild Sovetlr Birliyindn ayrlaraq mstqillik elan

.etmi İklri, o cmldn Azrbaycan Respublikasın rsmi olaraq de-yure formada tanmdır